

# Yeniliklər, uğurlar, hədəflər

Azərbaycan təhsili  
yeni tədris ili ərəfəsində

**A**zərbaycan təhsil sistemi 2023-2024-cü tədris ilinə 2.1 milyon təhsilalan, 300 min təhsil işçisi ilə başlayacaq. Təhsilalanların 220 mini məktəbəqədər təhsil, 1.6 milyonu ümumtəhsil, 33 mini peşə təhsili, 60 mini orta ixtisas təhsili, 220 mini isə ali təhsil müəssisələrində təhsil alan və çalışanlardır. Ümumilikdə 2.4 milyon insani əhatə edən təhsil sisteminde hər il ciddi dəyişikliklər gedir. Növbəti tədris ili üçün nəzərdə tutulan yeniliklər elm və təhsil naziri Emin Əmrullayevin keçirdiyi növbəti brifinqin mövzusu olub.

⇒ Ardu səh.2



# Yeniliklər, uğurlar, hədəflər

## Azərbaycan təhsili yeni tədris ili ərəfəsində

⇒ Əvvəli soh.1

**İlin əsas prioriteti işgaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturunun yaradılmasıdır**

2023-2024-cü tədris ilində işgalan azad olunmuş ərazilərdə 6 məktəb fəaliyyət göstərəcək. Həmin məktəblərdə ümumilikdə 780 şagird təhsil alacaq və onlara 94 müəllim dərs deyəcək.

Zəngilan rayon Ağalı kənd tam orta məktəbi bu tədris ilinə 11 sinif, 120 şagird, 15 müəllimlə start verəcək. Ağalı kənd uşaq bağçasında 1 qrup fəaliyyət göstərəcək.

Tərtər rayonunun Talyış kənd tam orta məktəbində 7 sinifdə 19 şagirdə 8 müəllim təhsil bələdçiliyi edəcək.



Kənd uşaq bağçasında 1 qrup təşkil olunub.

Füzuli şəhər 1 nömrəli tam orta məktəbində 104 şagirddən 11 sinif təşkil edilib. Məktəbdə 15 müəllim dərs keçəcək.

Laçın şəhər 2 nömrəli tam orta məktəbində 137 şagirddən qurulan 11 sinifdə 16 müəllim tədrisi həyata keçirəcək.

Laçın rayonu Zabux kənd tam orta məktəbində də 11 sinif təşkil olunub. Burada 51 şagird təhsil alacaq. 15 müəllim qeydiyyatdan keçib.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 12 sinifdə 349 şagird, 25 müəllimlə tədris ilinin ikinci yarısında fəaliyyətə başlayacaq.

Məktəb infrastrukturunun yaradılması prosesinə diqqət çəkən elm və təhsil naziri bütün ölkə ərazisində qəzalı məktəblərin sayının son illərdə 30 faizə qədər azaldığını deyib. Hazırda Azərbaycanda 654 məktəbin ya təmir, ya da yenidən tikilməsinə ehtiyac var. Bu rəqəmin içərisində iki məktəblərin sayı azdır. Hətta 100-ə qədər məktəb var ki, şagird sayı 30-dan aşağıdır.

### Məktəbəqədər təhsilə 220 min uşaq cəlb ediləcək

Məktəbəqədər təhsil müəssisələrində bu ildən vakant olan müdür vəzifələrinə işə qəbul müsabiqə yolu ilə aparılacaq. Melum olduğu kimi, təbiyəçi vəzifəsinə qəbul da bu yolla həyata keçirilir. Ümumiyyətə, bundan sonra həmin müəssisələrdə də işə qəbul mərkəzləşmiş qaydada imtahanla olacaq. Son bir il ərzində məktəbəqədər təhsil müəssisələrinə mərkəzləşmiş qaydada işə qəbul çərçivəsində 241 təriyəçi işə götürülüb. Burada da sertifikatlaşdırmanın həyata keçiriləcəyi nəzərdə tutulur. Belə ki, 2026-cı ilə qədər 17 min pedaqoji heyətin təlimlərdən keçirilməsi və sertifikatlaşdırılması planlaşdırılıb. Hazırda bu prosesin mexanizmi hazırlanır.

Emin Əmrullayevin sözlərinə görə, artıq bağçada təhsil alan uşaqların və müəllimlərin vahid məlumat bazası qurulub: "Biz artıq bilirik ki, hənsi bağçada nə qədər təriyəçi hənsi diplomla, nə qədər stajla fəaliyyət göstərir. Onların əməkhaqqı sistemi avtomatlaşdırılıb. Bu proses bizə daha yaxşı nəzarət etməyə, daha düzgün qərarlar verməyə kömək edəcək".

Yeni tədris ilində heç vaxt bağça olmayan kiçik kəndlərdə icma əsaslı

grupların yaradılması davam edəcək. Hazırda 800 qrupda 16 minə yaxın uşaqın təhsil aldığı qrupların sayı artacaq.

Nazir Emin Əmrullayevin sözlərinə görə, özəl-dövlət müəssisələrinin partnörlüyü əsaslanan alternativ modellər üzərində də iş gedir.

Qeyd edək ki, növbəti tədris ilində məktəbəqədər təhsilə 220 min uşaqın cəlb edilməsi gözlənilir.

### Azərbaycan dilinin tədris saatları artırılır

Ümumi təhsildə on önemli istiqamətlərdən biri Azərbaycan dilinin tədrisinin artırılması ilə bağlıdır. Bu məqsədə 3 istiqamətdə fəaliyyət həyata keçiriləcək. Birincisi, 2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq.

İkincisi, tədrisi rus dilində həyata keçirilən siniflərdə bir sira fənlər, o cümlədən Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Zəfər tarixi, Azərbaycan musiqisi, hərbi hazırlıq dərsleri Azərbaycan dilində tədris olunacaq.

Üçüncü istiqaməti isə nazir belə izah edib: "Yuxarı sinifdə oxuyan şagirdlərin bəzi hallarda Azərbaycan dilindən zəif olduğunu görürük. Odur ki, üçüncü istiqamət olaraq tədrisi rus dilində aparılan siniflərdə monitoringlər keçirməyi, keyfiyyətə nəzarət tədbirləri görməyi planlaşdırırıq. Bu yolla sözügedən məsələdə müəssisə rohberlərinin, aidiyəti şəxslərin məsuliyyətini artıracağımızı düşünürük. Bununla həm də problemin hərada olduğunu müəyyənləşdiririk".

Üçüncü istiqaməti isə nazir belə izah edib: "Yuxarı sinifdə oxuyan şagirdlərin bəzi hallarda Azərbaycan dilindən zəif olduğunu görürük. Odur ki, üçüncü istiqamət olaraq tədrisi rus dilində aparılan siniflərdə monitoringlər keçirməyi, keyfiyyətə nəzarət tədbirləri görməyi planlaşdırırıq. Bu yolla sözügedən məsələdə müəssisə rohberlərinin, aidiyəti şəxslərin məsuliyyətini artıracağımızı düşünürük. Bununla həm də problemin hərada olduğunu müəyyənləşdiririk".

### Dərsliklər məktəblərdədir

Məktəblərdə yeni tədris ilində dərslik problemi olmayıcaq. Bu il ümumiyyətdə 318 dərslik 7,4 milyon nüsxədə çap olunub. 24 dərslik tekmilləşdirilib, 37 yeni dərslik hazırlanıb. Dərsliklər artıq şəhər və rayon məktəblərindədir. Növbəti həftədən uçqar yerlərdə yerləşən məktəblər də dərsliklərlə təmin ediləcək.

### Layihələr genişlənir

2017-2018-ci ildə 43 məktəbdə 6,5 min şagirdlə başlayan "Rəqəmsal bacarıqlar" layihəsi artıq 418 məktəbdə 300 min şagirdi əhatə edir. Növbəti tədris ilində bu rəqəmlər də dəyişəcək. Belə ki, layihə 53 şəhər və rayonda 532 məktəbdə 410 min şagird 3 min

müəllimlə yola davam edəcək.

STEAM layihəsi 400-dək məktəb və 30-a qədər STEAM mərkəzlərində 180 mindən çox şagirdi əhatə edəcək.

### İKT infrastrukturuna inkişaf etdirilir

Ümumi təhsildə fiber-optik internet, şəbəkələşmə davam edəcək. Şəbəkəyə fiber-optik internetə qoşulan məktəb sayı artıq 1300-dür və bu, şagirdlərin 75 faizi deməkdir. 2026-ci ilin sonuna 1500 məktəb dünyaya bu şəbəkə ilə açılacaq. Emin Əmrullayevin sözlərinə görə, sürətli internetin çatmadığı məktəblər daha çox kiçik, şagird sayı az olan və ucqarlıarda, dağ kəndlərində yerləşənlərdir ki, onların internetle təminatında həm texniki, həm de maliyyə məsələləri rol oynayır: "Ucqarlıarda, dağ kəndlərində olan məktəblərə fiber-optik internetin çəkilməsi ucuz deyil. Ona görə çalışırıq ki, böyük şəhərlərdə, magistrallarda yerləşən məktəbləri sürətli internetlə təmin edək. Bu işdə bizə həm İqtisadiyyat Nazirliyi, həm də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kömək edir. Ölkədə internetləşmə artdıqca bu istiqamətdə bizim işlərimiz də yaxşılaşacaq".

Hazırda məktəblərdə 11 şagirddən birinə 1 kompüter düşür. Məktəblərə hər il 40-50 min kompüterin verildiyini nəzərə alsaq, 200 min kompüterin alınması ilə 2026-ci ildə bu rəqəm hər 6 şagirddən birinə olan nisbətdə dəyişəcək.

### Peşə təhsilində dövlət səfarişli yerlərin sayı 18 mindən çox olacaq

Təhsilin bu səviyyəsində inkişaf yəcipli istiqamətlərdən. Peşə təhsili müəssisələrinə ildən-ilə artan qəbul nəticəsindən hazırda 25 minə qədər təhsilənlər var. Ali təhsilə keçid imkanı verəcək yüksək texniki peşə təhsili üzrə 1460 nəfər təhsil alır. Dövlət səfarişli yerlərin sayı 30 faiz artıraraq bu tədris ilində 18 mindən çox olacaq.

Növbəti tədris ilində peşə təhsili müəssisələrinə tələbə qəbulu sayımı 26 minə çatdırmaq planlaşdırılıb.

Azərbaycan dünyada peşə təhsili üzrə on yaşlı yarıç olan "WorldSkills" üzvüdür və bu il ölkəmizdə keçirilən 8 yerli yarıç qalibləri növbəti il Lionda keçiriləcək "WorldSkills-2024"-də ölkəmizi təmsil edəcəklər.

**Dövlət səfarişli yerlərin sayı 50 faizdən çox artıb**

2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinin 75 min tələbənin qəbulu nəzərdə tutulur. Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40 faizdən çox artıb. Bu artımda dövlət səfarişli yerlərin payı dəhaçdır. Belə ki, dövlət səfarişli əsasında qəbul olan tələbələrin sayı 2 dəfədən çox artıb. Xüsusi təbb ixitsəsləri, müəllimlik və IT üzrə dövlət səfarişli əsasında təhsil alan tələbələrin sayı dəfələrlə çoxdur.

Magistratura səviyyəsi üzrə 2023-2024-cü tədris ilində qəbul 13485 nəfər olub ki, bu da 10 il əvvəl ilə müqayisədə 3 dəfə çoxdur. 2023-2024-cü tədris ilində tələbə köçürülməsi üzrə 4316 müraciət daxil olub və onların 80 faizi təsdiqlənib.

### Bu il müəllimlik ixtisasının akkreditasiyasına başlanacaq

Ali təhsilde çox vacib məqamların və biri keyfiyyətə nəzarətdir. Ötən il 5 ali təhsil müəssisəsinin - Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universitetinin yeni qaydalarla akkreditasiyası tamamlanıb. 4 universitet həmin qaydalarla "əsasən uyğun" hesab edilən Sumqayıt Dövlət Universitetino işl il vaxt verilib ki, boşluqlar doldurulsun: "Boşluqlar doldurulmayan ali təhsil müəssisələrinə qəbul prosesini dayandıracaq. Çünki bizim üçün komiyyətlə yanaşı, ali təhsil müəssisələrində keyfiyyət də olduqca vacib".

Nazir bildirib ki, daha 5 universitet - Azərbaycan Memarlıq və İnşaat, Lənkəran Dövlət, Xəzər universitetləri, BDU-nun Qazax və UNEC-in Zaqatala filiallarında proses tamamlanıb, qiyamətvermə mərhələsindədir. 10 ali təhsil müəssisəsinin akkreditasiya qiyamətənləndirilməsi yeni tədris ilində keçiriləcək.

Nazir müəllimlik ixtisasının da akkreditasiyasının bu il reallaşacağı vurgulayıb: "Bəzi təhsil müəssisələrinin MİQ imtahanlarında iştirak edən məzunlarının heç biri minimal bal yığa bilmir. Bu, bizim üçün suadır. Hansı ali təhsil müəssisəsi müəllim hazırlaya bilmirsə, həmin müəssisədə bu ixtisasın tədrisi dayandırılacaq".

Prosesə ibtidai sinif müəllimliyi ixtisasından başlanılacağı düşünülür: "Təhsildə həyata keçiridiyim islahatın mahiyyəti odur ki, məktəbdə ibtidai təhsili düzəldək. Çünki bütün problemlərin ibtidai təhsildən qaynaqlandığını müşahidə edirik. Məsələn, IV sinfin sonunda aparılan qiyamətənlərin nəticəsi göstərir ki, şagirdlərin təxminən 30 faizində riyaziyyatdan ciddi problemlər var. Bu, 2028-ci ilin buraxılış imtahanlarının nəticələrinin ilkin sıgnıldır. Ona görə də bu gün həmin məktəblərdən soruşur ki, bu uşaqlar niyə öyrənməyib. Hər kəs öz işinin məsuliyyətini bilsə, islahatların nəticəsi dəhaçdır".

Ali təhsilde nəzərdə tutulan yeniliklərdən biri də bəzi ixtisasların tədris müddətinin qısalılması olacaq. Prosesin növbəti illərdə pilot layihələrlə həyata keçirilməsi nəzərdə tutulur. Artıq müəyyən hesablamalar var və modeləşmə edilib: "Lakin hazırda buna dəhaç çox ali təhsil müəssisələri ilə müzakirə edirik. Bunlar əsasən turizm, IT və magistratura səviyyəsində təhsil almağa ehtiyac olmayan ixtisaslardır".

### Dünyanın aparıcı universitetlərində təhsilən azərbaycanlıların sayı artıb

2022-2026 Xaricdə Təhsil üzrə Dövlət Proqramının da ürəkaçan nəticələri var. Bu il xaricdə təhsil üçün göndərilən tələbələr dünyadan 10 ən yaxşı universitetinə qəbul olunub. Təkcə bu il Harvard Universitetində 7 nəfər təhsil alacaq: "Proqramın həyata keçirildiyi 2 il ərzində 717 nəfər bu təqəüdə layiq görürlər".

R.DASSELALI